

Sevda İsrafil qızı MƏMMƏDOVA*Bakı Dövlət Universiteti**Kitabxanaşunaslıq kafedrasının müəllimi***KİTABXANALARDADA İŞTİFADƏ EDİLƏN
MÜASİR AVTOMATLAŞDIRMA VASITƏLƏRİ HAQQINDA****Xülasə**

Məqalədə müasir elektron vasitələrin kitabxana işinə tətbiqinin əhəmiyyətindən bəhs olunur. Müasir avtomatlaşdırma vasitələrinin kitabxana işinin səmərəliliyinə, fəaliyyət dairəsinin genişlənməsinə təsiri tədqiq edilir. Eyni zamanda bir neçə müasir avtomatlaşdırma vasitələri geniş şərh olunur.

Acar sözlər: avtomatlaşdırma vasitələri, elektron vasitələr, *RFID* texnologiyası, rəqəmsallaşdırma, skanlama prosesi.

Məlumdur ki cəmiyyətdə informasiya əldə etməyin ən mühüm vasitələrindən biri də kitabxanalardır. Müasir şəraitdə ölkənin yüksək səviyyədə inkişaf üçün yeni keyfiyyətdə informasiyalışmış mühitin, biliklər cəmiyyətinin yaradılması zəruridir. Tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanmasında, nəsildən-nəsilə çatdırılmasında və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında kitabxanalar əvəzsiz rol oynayır. Müasir kitabxanalar öz elektron sənəd fondunu, elektron resurslarını mütəmadi olaraq zənginləşdirir, verilənlər bazası yaradır, istənilən elektron materialı bütün sutka boyu, həm də kitabxana binasından kənardə belə çatdırıa bilirlər. Yəni kitabxanalar bu gün kitab əldə etmək, onu saxlamaq, qorumaq və oxuculara müvəqqəti istifadəyə vermək kimi ənənəvi funksiyaları ilə yanaşı, həm də bütün kitabxana proseslərinin tam kompüterləşdirilməsi nəticəsində virtual (elektron) informasiya mərkəzinə çevriləkdədir.

Göründüyü kimi, müasir elektron vasitələrin tətbiq edilməsi kitabxanaların əsas funksiyasının, strukturunun, təyinatının dəyişməsinə gətirib çıxarıır, onları çox funksiyalı bir təsisata çevirir. İnformasiya və kommunikasiya texnologiyalarının insan fəaliyyətinin bir sıra sahələrində olduğu kimi kitabxana işində də tətbiqi ənənəvi kitabxana proseslərinin sürətlənməsinə və avtomatlaşmasına gətirib çıxarıır. Bu çoxşaxəli fəaliyyət sahəsi kitabxanaların cəmiyyətdə əhəmiyyətini getdikcə artırır.

Kitabxana fondlarının müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsi, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsi, elektron məlumat bazalarının yaradılması, kitabxanaların yeni elektron informasiya vasitələrlə təmin edilməsi qarşıda duran ən mühüm məsələlərindən biridir.

Ümumiyyətlə, müasir kitabxana işini yeni informasiya və kommunikasiya texnologiyaları, elektron informasiya vasitələri olmadan təsəvvür etmək bir qədər çətindir. Hər hansı bir tələbatla əlaqədar olaraq operativ informasiya axtarışını gerçəkləşdirmək, məlumat əldə etmək üçün münasib şəraiti olan kitabxana mühitinin olması vacibdir. Cünki informasiya axınının həddən artıq yüksək olduğu bir dövrə oxucuların, alim və tədqiqatçıların tələbatını effektiv ödəmək üçün kitabxana xidmətinin ən səmərəli üsulları, son informasiya texnologiyalarının tətbiqi ilə mümkündür. Müasir Azərbaycan cəmiyyətinin informasiya təminatının həyata keçirilməsində ölkə kitabxanalarının tutduğu mühüm yer cəmiyyətin tələblərinə uyğun olaraq, innovasiyaların, o cümlədən, müasir texnologiyaların tətbiqini zəruri edir. Məhz buna görə də kitabxanala müasir elektron vasitələrin tətbiq edilməsi son dərəcə vacib bir məsələdir.

Müasir informasiya kommunikasiya texnologiyaları ilə təchiz edilməyən, kompüterləşmə işi lazımi səviyyədə olmayan kitabxanalar müasir tələblərə cavab vermir. Burada rəqəmsal kitabxana fondunun yaradılması, kitabxana işinə avtomatlaşdırılmış kitabxana informasiya sisteminin (AKİS) tətbiqi ilə yanaşı, bilavasitə kitabxana fəaliyyətinə aid olmayan, ancaq iş effektivliyinin yüksəldilməsinə dələyi yolla təsir göstərən bir çox proseslərin avtomatlaşdırılması, yeni texnologiyaların, elektron informasiya vasitələrinin tətbiqi nəzərdə tutulur. Bu məqsədlə də kitabxanalarda tətbiq olunan bəzi son dövr texnologiyalara, yeni elektron vasitələr sistemini nəzər yetirmək yerinə düşər.

Bəlliidir ki, kitabxananın əsas iş obyekti olan elektron kataloqların və bibliografik fondun yaradılması ilkin analoq materiallarının rəqəmsallaşdırılması metodu ilə həyata keçirilir. Rəqəmsallaşdırma nəşr əsərlərinin, incəsənat nümunələrinin qorunub saxlanması, bazalardakı sənədlərin rəqəmsal surətlərinə əlyetərliyin təmin edilməsi və üzərlərində müəyyən əməliyyatların aparılması üçün ən effektiv üsuldur.

Rəqəmsallaşdırma prosesinin avtomatlaşdırılması iki üsulla aparılır: skanlama və fotoçəkiliş (fotoaparatlə). Üsulun seçilməsi təsviri rəqəmsallaşdırılan obyektin xüsusiyyətləri ilə müəyyənləşdirilir. Fotoçəkiliş üsulu, bir qayda olaraq, həcmli fond materiallarının (məsələn, muzey eksponatlarının), böyük ölçülü səthi materialların (şəkillər, dekorasiyalar), skan avadanlığı quraşdırılmış iş sahəsinə gətirilməsi mümkün olmayan materialların rəqəmsallaş-

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

№1 (6)

2018

ması üçün istifadə edilir. Skanlama isə əsasən çap materiallarının (maşın çapı və əlyazma formasında) rəqəmsal formata salınması üçün daha əlverişlidir. Fotoçəkiliş materialın fakturasını, kiçik hissələrini aydın və dəqiqlik əks etdirdiyi üçün skanlamaya nisbətən daha yüksək keyfiyyətli elektron sənəd yaradır. Lakin skanlamadan fərqli olaraq fotoçəkilişin məhsuldarlığı çox aşağıdır: obyektin fakturası, ölçüləri, səthinin parlaqlığı və s. amillərdən asılı olaraq hər bir obyekt üçün rakursun, işıqlandırma rejiminin seçilməsi xeyli vaxt aparırlar.

Rəqəmsallaşdırma parametrləri uyğun standartların tələbləri üzrə aparılır: skanlama dəqiqliyi 300 dpi (fotoçəkilişdə daha yüksək), fayl formatı TIFF və ya JPEG, ölçüləri – kataloq kartlarının mətni üçün 130x80, digər obyektlər (çap materialları, təsviri incəsənət əsərləri və s.) üçün tələb olunan formatda.

Skanlama əməliyyatının avtomatlaşdırılması üçün yüksək keyfiyyətli peşəkar fotoaparatlardan, sənəd skanerlərindən (vərəq tipli sənədlər üçün – kontakt üsulu ilə) və planetar skanerlərdən (həcmli obyektlər üçün – məsafədən təsvir yaratmaqla) istifadə edilir. Hazırda istər çap materiallarının, istərsə də əşyaların rəqəmsal təsvirlərinin formalasdırılması üçün müxtəlif mükəmməl rəqəmsallaşdırma texnologiya və metodları yaradılmışdır. Bu vasitələrdən istifadə etməklə bir sıra geniş profilli, ümumi istifadəli müasir kitabxanalar audiovizual, foto, kino, animasiya, təsviri incəsənət və s. materialların rəqəmsal obrazlarını yaradaraq uyğun artoteka, fototeka, kinoteka, izoteka, mediateka alt bazalarında yerləşdirməklə oxucuların xidmət dairəsini, istifadəçi bazasını genişləndirirlər.

Qeyd edildiyi kimi, müasir kitabxanalarda kitabxana-informasiya fəaliyyətlə yanaşı bir sıra digər əlaqəli proseslərin avtomatlaşdırılmasından da geniş istifadə edilir. Bu avtomatlaşdırma vasitələrini funksional təyinatına görə, şərti olaraq, aşağıdakı qruplara ayırmak olar:

- *Rabitə vasitələri*. Bu qrupa əsasən daxili və şəhər telefon şəbəkəsi, dispeçer rabitə sistemi, səslü məlumatlandırma sistemi, teletekst, videotekst, korporativ kompüter şəbəkəsi, Internet, videokonfrans rabitə sistemi və s. daxildir. Kitabxanadaxili naqilsiz dispeçer rabitə sistemi hərəkətdə olan personalın fəaliyyətini operativ və effektiv idarə etməyə imkan verir (xüsusilə böyük kitabxanalarda);

- *Fərdi və kollektiv istifadəli audiovizual vasitələr*. Bu vasitələr, məsələn, elmi, mədəni-kütləvi və s. tədbirlərin keçirilməsi üçün istifadə edilə bilər. Bu qrupa audio-video pleyerlər, dikofonlar, audio-video maqnitofonlar, video və kinokameralar, radio-televiziya avadanlığı, fotoaparatlар, projektorlar və s. daxildir;

KİTABŞÜNASLIQ VƏ REDAKTOR SƏNƏTİ

№1 (6)

2018

- *Məlumatlandırma vasitələri*. Bu qrupa fərdi və kollektiv istifadəli müxtəlif tablolar, ekranlar və s. daxildir;

- *Mikrofilməmə vasitələri*. Mikrofilməmə işinin avtomatlaşdırılması kitabxananın mikrofilmoteka fondunun (mikronüsə fondunun) yaradılmasına imkan yaradır ki, bu da əlavə bir oxucu qrupunun tələbatının ödənilməsi deməkdir.

- *Təhlükəsizlik sistemləri*. Bu sistemlərə əsasən:

- ✓ videonəzarət sistemi;
- ✓ yanğın təhlükəsizliyi sistemi;
- ✓ kitabxana resurslarının oğurlanmasına qarşı siqnalizasiya sistemi və s. daxildir.

Videonəzarət sistemi (VNS) kitabxana ərazisinə icazə verilməyən daxil olmaların və kitabxana resurslarının oğurlanması faktlarının aşkarlanması, oxucuların və kitabxana heyətinin qeyri-adəkvat hərəkətlərinə nəzarət funksiyalarını yerinə yetirir. VNS binanın perimetri boyu, kitabxananın dəhlizlərində, fond ərazisində yerləşdirilmiş videokamerallardan, videokadrları qəbul, emal və arxivləşdirən kompüter (server) avadanlığından və operatorun işçi yerinin monitorundan ibarətdir. Bu zaman operator monitorda baş verən hadisələri izləyir, qeyri-normal hadisələri aşkarlaşdırıqda adekvat tədbirlər həyata keçirir. Lakin bu zaman da təsvirləri və hadisələri yaxşı aydınlaşdırmaq, məsələn, insan sıfətini etibarlı tanımaq məqsədilə yüksək aydınlıq keyfiyyətinə malik HD keyfiyyətli kameralardan istifadə etmək daha məqsədə uyğundur. Onu da qeyd edək ki, monitorları fasiləsiz izləmək məcburiyyətdən azad olmaq məqsədilə bəzi müasir VNS-lər hadisələrin aşkarlanması avtomatlaşdırmağa imkan verən intellektual analiz proqramları ilə təchiz edilirlər.

Yanğın təhlükəsizliyi sistemi. Bu sistem kitabxana ərazisində tüstünün, yüksək hərarətin və yanığının yaranması faktını aşkarlayır, bu hallar baş verdiğdə səs, işıq xəbərdarlıq siqnalları generasiya edir. Lakin daha mükəmməl sistemlər VNS ilə integrasiya edilərək yanğın yerini, hadisənin təsvirlərini operatorun monitoruna çıxarıvə yanğın əleyhinə vasitələri işə salırlar.

Oğurluğa qarşı siqnalizasiya sistemi. VNS bu funksiyani qismən həyata keçirir. Lakin hadisə videokameraların görünüş sahəsinə daxil olmayan yerdə baş verə bilər, hadisəni törədənin sıfətinin və digər əlamətlərin təsviri aydın olmaya bilər. Ona görə də bu halda oğurluq faktını dəqiqlik aşkarlamaq üçün xüsusi vasitələrdən – radiotezlikli identifikasiya sistemlərindən (*ing. Radio Frequency Identification, RFID*) istifadə etmək daha məqsədə uyğundur.

Müasir kitabxanalarda özünəxidmətin və resursların təhlükəsizliyinin təmin olunması məqsədilə RFID (Radio-Frequency Identification, Radiotəzlik identifikasiyası) texnologiyalarından geniş şəkildə istifadə edirlər.

RFID texnologiyası mikrosxemin yaddaşına yazılış kodun (RFID markerin) qəbulədici (skaner) tərəfindən radiokanalla məsafədən oxunub identifikasiya edilməsinə əsaslanır. RFID markeri kitab və s. materiallarına marker və ya adı ştrix-kod lövhəsi yapışdırılır. Oxucunun götürdüyü kitabın RFID kodu avtomatik olaraq onun elektron oxucu kitabçasında və çıxışda qoyulmuş xüsusi qapının elektron qurğusunun yaddaşında aktivləşdirilir. Oxucu çıxış qapısından keçidkə, skaner kitabdakı kodu "oxuyur", yaddaşdakı kodla müqayisə edir. Kodlar eyni olmadıqda, hadisə uğurluq kimi identifikasiya edilir və xəbərdarlıq siqnalı yaradır, RFID koda əsasən oxucunun şəxsiyyətini müəyyənləşdirir. Tanınma prosesinin dəqiqliyini yüksəltmək üçün RFID sistemini VNS ilə integrasiya etmək olar.

Bundan əlavə, RFID tag simsiz qoşulma vasitəsilə kitabxanaya material haqqında informasiyanı əl cihazına ötürməyə imkan verir. Smart monitorlar istifadəçinin oxuduğu kitablar əsasında ona digər materiallar təklif edə, kitabxanada olacaq hadisələr haqqında xatırlatma, kitablar haqqında qısa informasiya (rəy, şəkil və s.) vər bilər. Yalnız RFID tag deyil, digər "ağlı" alətlər də Əşyaların İnternetinin tətbiqi ilə kitabxana xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Data-mining, bulud texnologiyalarının, Veb-saytların mobil şəbəkə versiyalarının, digər perspektiv texnika və texnologiyaların tətbiqi də kitabxana işinin avtomatlaşdırma səviyyəsinin yüksəldilməsinə xidmət edən amillərdir.

ƏDƏBİYYAT

1. Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında: Azərbaycan Respublikası Prezidentinin sərəncamı // "Azərbaycan" qəzeti. - 2007. - 21 aprel.

2. Ağayev B.S. Kitabxana işində integrasiya olunmuş informasiya sistemlərinin təsnifikasi / İnfomasiya texnologiyaları problemləri. - Bakı, 2017, №2, s.105-112.

3. Ağayev B.S. Böyük video infomasiya resurslarının emalı problemləri haqqında / "Big data: imkanları, multidissiplinar problemləri və perspektivlər" Respublika Elmi-Praktiki Konfransının əsərləri. - Bakı, 2016, s.49-53.

4. Ələkbərov R., Mustafayev T., Yaqubov M. AzScienceNet elm kompiüter şəbəkəsində elektron kitabxana xidməti / "E-kitabxanaların formallaşması problemləri" Respublika Elmi-Praktiki Konfransi. - Bakı, 2016, s.99-101.

5. Alechin L.I. Программно-техническое обеспечение автоматизированных библиотечно-информационных систем. Учебно-методический комплекс. МГУКИ, 2010 //

http://laleshin.narod.ru/PTO-ABIS_UMK.pdf

6. Противокражные системы для библиотек //

www.armsystems.ru/system/3m_library.ahtm

7. Принцип работы технологии RFID и ее применение //

https://rtlservice.com/ru/company/blog/princip_raboty_tehnologii_rfidi_ee_primenenie/

Sevda Israfil gizi MAMMADOVA

ABOUT CONTEMPORARY MEANS OF AUTOMATION, WHICH ARE USED IN LIBRARIES

Summary

The article deals with the importance of applying modern electronics tools to library work. The impact of modern automation tools on the effectiveness of the library work, the expansion of the scope of the activity. The several modern automation tools are widely interpreted, too.

Key words: automation tools, electronic tools, RFID technology, digitalization, scanning process

Севда Исрафил кызы МАМЕДОВА

О СОВРЕМЕННЫХ СРЕДСТВ АВТОМАТИЗАЦИИ, КОТОРЫЕ ИСПОЛЬЗУЮТСЯ В БИБЛИОТЕКАХ

Резюме

В статье исследуется влияние автоматизации на эффективность библиотечного дела и расширения круга библиотечной деятельности. В то же время многие современные средства автоматизации широко интерпретируются.

Ключевые слова: средства автоматизации, электронные средства, технология RFID, шифрования, процесс сканирования.

Rəyçi: f.-r. ü.f.d. E.Məmmədov